



Nigar Pirimova
teatrşunas

- **Fikrət müəllim, həyat yolunu zu qısa danışardınız...**

- Nə deyim, məktəbi bitirib Teatr Institutuna daxil oldum. 1960-ci ildə bir il Rza Təhmasibin aktyor kursunu oxudum, növbəti ildə dram rejissorluğu fakültəsi açıldı. Rektorun məsləhəti ilə fakültəni dəyişib rəhmətlik Tofiq Kazımovun kursuna keçdim. Aktyor kursunda Şahmar Əlekberov, Səfure İbrahimova, Ağaxan Salmanlı, Yalçın Rzazadə ilə bir oxuyurdum. Tofiq müəllimin kursunda oxuyan ustamız bizi çox işlədirdi, müxtəlif əsərlərə quruluşlar verirdik və kimi bəyənirdi, inkişaf üçün çalışırı, teatra öz yanına aparırdı. Təsadüfi deyil ki, ilk dəfə Amaлиya Pənahovanı, Şəfiqə Məmmədəvəni, Şahmar Əlekberovu məhz o teatra gətirmişdir. Mənim ilk işim də qədim yunan dramaturqu Sofoklun "Şah Edip" əsəri oldu. Kursu bitirdikdə yeddi nəfər tələbədən yalnız mənə Dram Teatrında diplom tamaşası hazırlamağa icazə verdi. Teatrin səhnəsində bolqar dramaturqu S. Stoyanovun "Falçı" əsərini hazırla-

şləmək həmişə axtarışda olmaqdır, nəinki professionallarla. Yaradıcılıqla yaşayın insan həmişə maraqlı olur. Pedaqogikanın öz məqsədləri var. Rejissorluqdan fərqli olaraq peşənin dərinliklərinə qədər öyrətmək imkanı var. Əslində, pedaqogika professionallığının bünövrəsidir. Çünkü burada öyrədə-öyrədə özün de öyrənirsen.

- **Hər rejissorun öz dəst-i-xetti, üslubu olur, sizdə necədir?**

- Mənimcün hər şey K.Stanislavskinin "yaşama məktəbinin prinsipləri" üzərində qurulub. Teatr sənəti canlı insan vasitəsilə icra olunur. Aktyor da səhnədə orqanik olmalı, yaşamalı, duymalıdır. Brextdə, yaxud digərlərində yanlışdır. Brextdə əsas aktyor obrazı yaşayır sonra tamaşaçıya müəyyən zonqlarla çatdırır. Bu, düzgün deyil. İndi çoxu bayağılaşdır, nə oyun var, nə də yaşam. Ordanburdan götürülmədir. Əslində isə, yaşamaq aktyor sənətidir. Təkcə təqdimetmə ilə kifayətlənmək olmaz.

- **Sənətiniz yolunda saçlarınızı ağartmışınız. Ancaq bu gün nə se-**

münü gizlətmə" adı ilə səhnələşdirən ilk azərbaycanlısınız. Bu qürurverici illərdən bir az danışardınız.

- SSRİ-nin ən nüfuzlu musiqili teatrlarından biri Moskva Operetta Teatrında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümüñü gizlətmə" (əvvəlki adı "Qafqazlı qardaşqızı") adlı musiqili komediyası tamaşaşa qoyulmalı idi. Bundan qabaq Rauf Hacıyevin həmin teatrdə iki başqa əsəri - "Romeo mənim qonşumdur" və "Kuba, məhəbbətim mənim" operettaları uğurla hazırlanıb göstərilmişdir. Bu dəfə isə belə razılığı gəlinmişdi ki, yeni tamaşanı teatrin aparıcı aktyorları ilə Azərbaycandan dəvət olunmuş yaradıcı qrup hazırlasın. Bilirsiniz ki, o vaxt Mədəniyyət Naziri Rauf Hacıyev idil və o kimi istəsəydi həmin şəxs sevə-sevə bu işi görərdi. Ancaq o meni seçmişdi. Tamaşa üzərində işə 1969-cu ilin yazında başlayıb və həmin ilin iyulunda təhvil verdim. Tamaşada teatrin aparıcı aktyorlarından T.Volodina, S.Varquzova, Y.Savelyev,

dir, əmrlər verəcəksən. Şahmarın mənimlə bağlı başqa planları vardı, istəyirdi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkə, məni də onun obrazında. Amma ömür vəfa etmədi...

- **İmkanınız olsayıdı, bu gün hansı əsərləri tamaşaşa qoymaq istərdiniz və nə səbəbdən məhz həmin əsərləri?**

- Dünya dramaturgiyاسında səh-nəyə qoyulmalı o qədər gözəl əsərlər var ki. Onların hamisının aktuallığı, bu günlə səsləşməsi məsəlesi var. Ümumiyyətlə, elə əsərlər seçiləlidir ki, tamaşaçıya nə isə desin, maraqlandırsın.

- **Ən son izlədiyiniz tamaşa hansıdır və həmin tamaşa barəsində təessuratlarınız necədir?**

- Teatrdə bizim teləbə tamaşalarına baxıram. Musiqili Teatrdə "Nuri-didə Ceyhun", "Qodunun intizarında" tamaşalarına baxmışam. Ancaq baxdığım tamaşalar içərisində mənə təsir edən tamaşa olmayıb. Bu çox çətin prosesdir. Moskvada, Leningradda, Türkiyədə, Çexoslovakiyada

Fikrət Sultanov: "Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur"



dim ve baş rolu Şahmar Əlekberova verdim. 1968-ci ildə Dram Teatrında Sabit Rehmanın "Xoşbəxtlər" komedyasını tamaşaşa qoydum. Təhsiliyi başa vurub iki illik Moskvaya assistent-stajor təhsili almağa getdim. Elə həmin illərdə Rauf Hacıyevin əsərini Moskvada tamaşaşa qoydum. Vətənə qayıtdıqdan sonra Rus Dram Teatrında, Gənc Tamaşacılar, Opera və Balet Teatrlarında tamaşalar hazırladım. Hətta, 1975-ci ildə müharibənin 30 illiyi münasibətilə Rus Dram Teatrında hazırladığım Yusif Əzizimzadənin "Unutmayın" tamaşası mükafata layiq görüldü. Sonradan pedagoji fəaliyyətə başladım. Təbii ki, mən də teatrda qalmاق istəyirdim, neçə dəfə müraciət etdim, ancaq o vaxtlar Rauf Hacıyev Mədəniyyət Naziri vəzifəsində çıxandan sonra hər şey dəyişdi. Yalnız sıfarişlə tamaşa hazırlamağa çağırılsam da, bu mənim ürəyimdən deyildi, çünki istədiyin əsəri, istədiyin aktyor heyəti ilə hazırlaya bilməyəndə o effekt alınnır. Mən də özümü pedagoji fəaliyyətə həsr etdim. 20 il kafedra müdürü, 5 il Teatr və kino sənəti fakültəsinin dekanı vəzifələrində çalışdım. Kitab halında nəşr olunan "Teatr təhsili" dissertasiya işimi müdafiə etdim.

- **Rejissor və pedagoqluq arasında pedagoqluğun seçdiniz, ömrünüz boyu gənc kadrlar yetişdiriniz. Peşman deyilsiniz ki?**

- Xeyr, peşman deyiləm. Pedagoji işdən zövq alıram. Çünkü gençlərlə

bəbə sizin haqqınızda çox danışır, yazılmır?

- Mən heç vaxt reklama qaçmadıam. Nə etmişəm, sənətə sevgimdən etmişəm. Vicdanımla işimi görmüşəm. Söhret dalınca qaçmaqdan heç vaxt xoşum gəlməyib. Kim haqqında indiyədək nə yazıbsa, həmisi öz istəyi ilə yazib. Mənim üçün əsas tamaşanın tamaşaçıya dediyi sözdür. Bundan gözəl heç nə ola biləm. Sənəti özündə sevməlisən, özünü sənətde deyil.

- **Ustadınız Tofiq Kazımova nəcə xatırlayırsınız?**

- Çox gözəl xatırlayıram. Tofiq Kazımov sağlam düşüncən, orijinal, yaxşı ideyalarla yaşayan insan idi. Gözəl zövqə malik idi. Dünya dramaturqlarının yaxşı cəhətlərini hiss edib bilən insan idi. Tələbəlik dövründə yaxınlığımız son günlərinə qədər dostluqla davam etdi. Məsləhətlərinə həmişə ehtiyac duymuşam. Moskvada tamaşa hazırlayarkən belə Rauf Hacıyevdən ustadının gəlməsini xahiş etmişdim. O gəldikdən, mənə məsləhətlər verdikdən sonra daha da inamlı oldum və tamaşanı uğurla təhvil verdim. Amma gərəkdir ki, Tofiq Kazımovun öz məktəbi olardı. Xaricdə bu gün onun kimi rejissorların öz məktəbi var. Ona elə bir teatr lazım idi ki, orada hamı Tofiq Kazımov estetikasına əməl edərdilər.

- **1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komedyasını "Təbəssü-**

A.Kotova, K.Kuzmina, A.Paneviç, V.Bateyko, E.Orlevetskiy, L.Boborikina, Rusyanın tanınmış estrada müğənnisi Lev Leşşenko və başqaları çıxış etdilər. Hətta rolun iki, üç, hətta, sonradan altı ifaçısı var idi. Tamaşa böyük uğur qazandı. Hətta deyim ki, bir ildə yüz dəfə göstərildi. Bu, üç günə bir tamaşa deməkdir. Mən orda olanda bir sira tanınmış simalar tamaşadan sonra gəlib mənimlə tanış olmaq, təbrik etmək istəyirdilər. Bakıya qayıtdıqdan neçə ilər sonra həmin tamaşanın hələ də repertuarda olduğunu, oynanıldığını xəbər alırdım. Qəzetlər bu barədə ağız dolusu yazıb-danışındılar. Bu, Azərbaycan mədəniyyətində böyük hadisə olmuşdu.

- **Yaradıcılığınızna nəzər salıqda bədii tərcümələrlə də məşgül olduğunuzu görürük. Bunlar hansı əsərlərdir? Sifariş, yoxsa öz istəyinizle olunan?**

- Tərcümə işi ilə xüsusi məşgül olmuram. Tədris repertuarı seçəndə maraqlı əsər tapdıqda, doğma dilimə tərcümə edirəm ki, sonradan tələbələrlə onun üzərində işləyə bilək. Düzdür, tərcümə etdiyim əsərlərdən bəyənilib nazirliyə gedən, sonra başqa teatrlarda da səhnələşdirilən də olub. Ancaq yenə də qeyd edirəm, özümü tərcüməçi hesab etmirəm. Bunu daha dərindən bilənlər, ədəbiyyatçılar var.

- **Bir qədər "Qəzəlxan" filminə obrazınızdan danışaq.**

- Şahmar Əlekberov, qeyd etdiyim kimi, qrup yoldaşım olmuşdu, eyni zamanda yaxın dostum, sirdaşım və ən əsası, bir sira tamaşalarımda baş rol ifaçısı idi. Sonralar teatrdan ayrılib kinoya getdi. Bele desək, həmişə o mənim aktyorum olub. Və bir dəfə elə getirdi ki, mən onun aktyoru oldum. Çox gözəl insan idi. 1990-ci ildə filmine çəkildim. Çox rahat da alınmışdı. Sonradan özü etiraf edirdi ki, fikirləşirdim bidden alınmaz, ancaq elə birinci dəfədən alınmışdı. Hətta, mən özüm ona bildirirdim ki, aktyor deyiləm. O illər mən universitetdə dekan işləyirdim. Şahmar da mənə demişdi ki, elə dekanlıq özü bir aktyorluqdur, Mirzəfər Bağırov obrazı da onun kimi bir şey-

çoxlu tamaşalar izləmişəm. Yəni, sözüm odur ki, yaxşı tamaşanın ne olduğunu görmüşəm. Neçə gün təsirindən çıxmadiqlarımda olub. Bütənə elə yoxdur.

- **İki il müdətində Türkiyədə işləmisiniz. Tamaşalar hazırlamışınız?**

- Mən orda ancaq pedagoji işlə məşğul idim. İkinci və üçüncü kurslarla işləmişəm. Onlarla Çexovun "Təklif" əsərini, bir də Molyerin "Jorj Danden" əsərini hazırlamışam. Üstəlik, türk tələbələri özləri tük müəlliflərinin əsərlərindən parçalar getirildilər, onları işləyirik. Türk teatri bizdən yaxşı seviyyədədir. Onlar dünya teatrlarının yaxşı cəhətlərini exz edə biliblər. Bütün bunları sənətə bağlılığı, səmimiliklə ilə edirlər.

- **Tələbələrimizla onları tələbələri arasında nə kimi fərqli var?**

- Türkler bir insan kimi həyatda çox sərbəstdirlər. Onların tələbələri də elədir. Ən əsası, onlar çox mütlək edirlər. Dünya dramaturqlarının əsərlərindən xəbərdardırlar. Həvəslidirlər, araşdırırlar, maraqlanırlar, yeni bilgilər əldə etməyə çalışırlar. Öz fikirlərini daha aydın deyirlər. Bütənə həmişə istedadlı tələbələr olub, hazırda da var, ancaq sərbəstlik, açıq düşüncə onlarda bizdən güclüdür. Biz də düzgün yönləndirməliyik ki, əsl sənət əsərləri yaratmağı bacarsınlar.

- **Ailədə övladlarınızdan sizin yolınızı gedən varmı? İstərdiniz mi olsun?**

- Yoxdur. Hər bir insana Allah hansı istədədi verirə, o sənətə getməlidir. Mənim özümə qalınca, heç vaxt belə bir şey istəməmişəm.

- **Fikrət Sultanov üçün həyatda, sənətdə ən önəmlisi nədir?**

- Mənimcün ən önəmlisi odur ki, hər bir insan vətəndaş kimi cəmiyyətə xeyir verə bilsin.

- **Maraqlı səhəbat üçün təşəkkür edirik.**

